

AZƏRBAYCANDA YAYILAN GÜLÜLCƏ (*LATHYRUS L.*) CİNSİ NÖVLƏRİNİN SƏMƏRƏLİ İSTİFADƏ PERSPEKTİVLƏRİ

G. F. ALLAHVERDİYEVA
AMEA Genetik Ehtiyatlar İnstitutu

Məqalədə Azərbaycanda yayılan, kənd təsərrüfatı üçün əhəmiyyətli 12 gülülçə növünün bioloji xüsusiyyətləri tədqiq edilmişdir. Həmçinin, hər bir növün tərkibi, dərman və yem əhəmiyyəti qeyd edilmişdir.

Açar sözlər: gülülçə, Azərbaycan, növ, cins, dərman, yem

Lathyrus L. cinsi Fabaceae fəsiləsinin Viciae (Adans.) tribasına aiddir. Tədqiqatçılar dünya üzrə yayılan *Lathyrus L.* cinsinin 170 növünü [11; 14] 12-13 seksiyaya ayıırlar [6; 7; 9; 12; 13]. Onların əksəriyyəti əsasən Aralıq dənizi regionunda mərkəzləşdirilmiş birillik və ya çoxillik bitkilərdir [12]. Bu cinsin Azərbaycanda yabanı halda *Orobus L.* cinsi ilə birlikdə 8 seksiya [12] üzrə 24 növünə [1; 2; 5] rast gəlinir. Bir növü isə kulturadadır (*L. odoratus*). Əvvəllər Azərbaycanda yayılan Gülülçə növlərindən beşi *Orobus L.* cinsinə aid edilmişdir [5], hazırda o müstəqil cins kimi qəbul olunmur və Güllülcə cinsinin tərkibində verilir [1; 2]. *Orobus L.* cinsi növlərində *Lathyrus* cinsi növlərindən fərqli olaraq yarpaqlar bığcıqsızdır, onun əvəzinə yarpağın sonunda çıxıntı əmələ gətirir. Bu əlamət hazırda *Orobus* seksiyasına aid edilən Güllülcə növlərini səciyyələndirən əsas əlamət kimi qəbul edilir [1; 2; 6; 7; 9].

Sitoloji tədqiqatlar göstərir ki, cinsin növlərində (poliploidlər istisna olmaqla) diploid xromosom dəsti - $2n=14$ saylıdır [10; 13; 16].

Material və metodika. Güllülcə növlərinə aid AMEA-nın Botanika İnstitutun Herbari Fondunda (BAK) və AMEA-nın Genetik Ehtiyatlar İnstitutun Herbari Fondunda (AGRİ) saxlanılan materiallər tədqiq olunmuş və geniş ədəbiyyat məlumatları təhlil edilmişdir. Tədqiqatda müqayisəli-morfoloji, botaniki-coğrafi, biomorfoloji, ekoloji, taksonomik, floristik-sistematiq, fitosenoloji üsullardan istifadə olunmuşdur. Növlərin yayılması Azərbaycan florasında qəbul edilmiş rayonlaşma sxemi üzrə verilmişdir.

Tədqiqatın nəticəsi və müzakirəsi. *Lathyrus L.* növünün bitkiləri dönyanın bir çox ölkələrində iqtisadi və ekoloji cəhətdən əhəmiyyətli məhsullardır. Güllülcə (*Lathyrus L.*) paxlalı bitkilər arasında əsas qida tərkibinə görə ilk yerlərdən birini tutur. Protein tərkibi, əvəzedilməyən amin turşuları və yaşıl kütlədə karotin (26,0; 30,5 və 200 mg/kq-a qədər) digər paxlahılardan daha yüksəkdir. Toxumda zülal, lizin,

arginin, triptofan və flavanoidlərin (rutin, kversetin, ononin, lüteolin) tərkibi müvafiq olaraq 38,0; 5,5; 7,05; 1,5 və 2,5% təşkil edir. Həmçinin, toxumlarının tərkibində çoxlu miqdarda kalium, kalsium, maqnezium, dəmir, mis, sink, manqan, fosfor, natrium, kobalt, nikel vardır[4].

Güllülcə cinsinin çoxillik növlərinin toxumunun tərkibi çoxlu miqdarda zülalın olması ilə xarakterizə olunur. Çoxillik növlər mal-qara, qoyun, donuzlar tərəfindən yaxşı yeyilir.

Lathyrus L. növləri qiymətli yem, dərman və dekorativ bitkiləridir. Quru otu heyvanlar tərəfindən yaxşı yeyilir. Ətirli güllülcə (*L. odoratus*) geniş istifadə olunan dekorativ bitkidir. Cinsin bəzi növləri balverəndir [5]. Çəmən güllülcəsi (*L. pratensis*) – dərman bitkisidir [3; 5].

1. *L. sativus L.*–Əkin güllülcəsi. Birillik, iy şəklində olan əsas kökü, çoxşaxəli gövdəli, 30-70 sm hündürlüyündə bitkidir. Yarpaq allığı yarımxvari, lansetvari, sıvrıdır. Yarpaqları bir cüt yarpaqcıqdan ibarət olub, ucları şaxəli bığcıqlıdır. Kasacığı zəngşəkilli, tacı ağimtil, göyümtül və ya çəhrayı olur. Paxla enli, uzunsov-rombşəkilli, yastı, samanı-sarı, 4-6 toxumludur. Toxumları iri, künclü, 7-10 mm uzunluqda, 5-9 mm enində, hamar, müxtəlif rənglidir. May–iyul aylarında çiçəkləyir, iyul – avqustda toxum verir [5].

Yayılması: Azərbaycanda Böyük Qafqazın şərq və Qubaətrafi hissəsində, Kiçik Qafqazın mərkəzi hissəsində, Lənkəranətrafi rayonlarda və arandan orta dağ qurşağına qədər rast gəlinir. Kolluqlarda, çay yataqlarında, alaq bitkisi kimi bostanlarda, arpa və buğda əkinlərində bitir.

Əhəmiyyəti: *L. sativus* növündən yaşıl yem, quru ot (saman), dən və yaşıl gübrə əldə etmək məqsədilə becərilir. Əkin güllülcəsi balverəndir. Onun toxumunun və yaşıl kütləsinin məhsuldarlığı 3-42 t / ha –a çatır. Abiotik və biotik amillərə qarşı daha davamlı olduğu üçün seleksiyaçılar bu növdən daha çox istifadə edirlər. Əkin güllülcəsi təhlükəli həşəratlara, bir çox xəstəliklərə (göbələk, afanomiset) qarşı davamlıdır[4; 5].

Əkin gülülcəsi bitkisindən sənayedə - plastik və kazeinin alınmasında istifadə olunur.

L. sativus növünün toxumunun tərkibində 30% nişasta, 3% karbohidrat, 2% yağı vardır. Bu növün toxumundan sidikqovucu, immunitetin möhkəmləndirilməsində, epilepsiya və sarılıq xəstəliyinin müalicəsində istifadə edilir[8].

İribuynuzlu mal-qara və qoyunlar tərəfindən yaxşı, atlar tərəfindən isə nisbətən pis yeyilir. 1 hektardan 10-15 ton, bəzən daha çox yaşıl kütlə alınır. Protein və zülalla zəngindir. Tərkibində zülali maddələrin miqdarıçox olduğundan sulukarbonlarla zəngin olan qarğıdalı və sudanotu, sorqo və s. bitkilərlə əkilməsi məsləhətdir. Kulturadadır.

2. *L. aphaca* L.-Yarpaqsız g. Birillik çılpaq bitkidir. Gövdəsi nazik, sadə və ya şaxəli, (10) 15-40 (60) sm hündürlüyüdədir. Yarpaqaltılığı qarşılıqlı, gövdəyə sixilmiş, yumurtavari və ya üçkünc-yumurtavarıdır. Yarpaqları 3-6 sm uzunluğunda nazik bigcığa çevrilmişdir. Kasaciq solğun yaşıl, tacı (7) 10-12 mm uzunluğundadır. Paxlası çılpaq, qəhvəyi, 5-7 toxumludur. Toxumu ovalvari, qəhvəyi və ya qara, 2,5-3 mm uzunluqdadır. May (aprel)-avqust aylarında çiçəkləyir, iyul-sentyabrdatoxum verir.

Yayılması: Azərbaycanda bütün rayonlarda yayılmışdır. Bu gülülcəye düzənliliklərdə, dağətəyində, aşağı və bəzən orta dağ qurşاقlarında təsadüf edilir. Bağlarda, dirriklərdə, çay və suvarma kanallarında, əkin sahələrində, kolluqlarda, meşə kənarlarında bitir. Qafqazda, Krim və Orta Asiyada yayılmışdır.

Əhəmiyyəti: Hindistanda kulturaya keçirilmişdir. Toxumu quşlar və heyvanlar tərəfindən yeyilir. Yarpaqsız gülülcənin yaşıl kütləsinin və toxumunun tərkibindəki zülal 21,6-30,5 % təşkil edir. Ona görə də, ondan donuz və ev heyvanlarının qidalanmasında istifadə olunur. Balverən bitkidir[5].

3. *L. cicera* L.-Qırmızı g. Birillik bitkidir. Gövdəsi (5) 15-30 (45) sm hündürlüyüdədir. Yarpaqaltılığı yarımoxvari, uzunsov-lansetvarıdır. Yarpaqları 1 cüt yarpaqcıqdan; yarpaqcıq lansetvari və ya xətvari-lansetvari, bigcığları sıvrıdır. Kasaciq zəngşəkilli, tacı al-qurmazı, 8-10 (15) mm uzunluqdadır. Paxlası enli xətvari, 3-5 toxumludur. Toxumları qəhvəyi, 4 mm-ə yaxın diametrdədir. Aprel, may-iyun aylarında çiçəkləyir, may-iyunda toxum verir.

Yayılması: Azərbaycanda bütün rayonlarda yayılmışdır. Meşələrdə, kolluqlarda, suvarma kanalları ətrafında, bağlarda, əkinlərdə və üzümlüklərdə bitir.

Əhəmiyyəti: *L. cicera*-nın toxumunun tərkibindəki zülal və digər komponentlər *L. sativus* - un tərkibi ilə oxşardır. Adətən qırmızı gülülcə taxıl və qarğıdalı bitkiləri ilə birgə becərilir. Yem kimi toxumu və yaşıl kütləsindən istifadə olunur. Kənd

təsərrüfatı heyvanları tərəfindən yaxşı yeyilir. Balverən bitkidir[4; 5].

4. *L. hirsutus* L.-Kələ-kötür g. Birillik bitkidir. Gövdəsi (20) 30-80 sm hündürlüyüdədir. Yarpaqaltıqları yarımoxvari, lansetşəkilli və dar lansetşəkillidir. Yarpaqlar 1 cüt yarpaqcıqdan; yarpaqcıqlar lansetşəkilli, 1,5-6 (8) sm uzunluqda, 2,5-14 (17) mm enindədir. Kasaciq zəngşəkilli, tacı 10-15 mm uzunluqda, göy-bənövşəyidir. Paxla xətti, 5-6 toxumlu, uzun, ağı tükcükli, qəhvəyidir. Toxumu şarşəkilli, palıdı, qırışlı-təpəli, 3,5 mm uzunluqdadır. May – iyun aylarında çiçəkləyir, iyul-avqustda toxum verir.

Yayılması: Azərbaycanda Lənkəranda, BQ-in şərqi və Quba hissəsində, Samur-Dəvəçi və Kür-Araz ovalıqlarında, Naxçıvan MR-da rast gəlinir. Kolluqlarda, meşə kənarlarında, əkin sahələrində bitir.

Əhəmiyyəti: Bu növün yarpaqları və kökü yeməli və qidalandırıcıdır. Mal-qara tərəfində yeyilir. Bu növ də tərkibində zülal və proteinin yüksək olması ilə xarakterizə edilir[4; 5].

5. *L. odoratus* L.-Ötirli g. Birillik bitkidir. Gövdəsi dırmanın, 80-150 sm hündürlüyüdədir. Yarpaqaltılığı yarımoxşəkilli, saplaqdan 2 dəfə qıсадır. Yarpaq 1 cüt; yarpaqcıq uzunsov-ellipsşəkilli, küt, qısa iti uclu, 3,5-5,5 sm uzun-da, 15-20 mm enində. Çiçəkləri ötləridir. Kasaciq kasaşəkilli, tacı iri, 20-30 mm uzunluqda, bənövşəyi və ya açıq-qırmızıdır. Paxlası uzunsov-xətvari, qısa, nahamar-tükcükliidir. Toxumu tünd-palıdı, səthi hamardır. Dekorativ, gözəl və tünd iyi çiçəkli bitkidir.

Yayılması: BQ, Naxçıvan yayılmışdır.

Əhəmiyyəti: Bağlarda, parklarda becərilir[5; 8].

6. *L. tuberosus* L.-Köküyumru g. Çoxillik çılpaq bitkidir. Kökü nazik, kök yumruları nazik qalınlaşmış və ya az şarvari köklərdən ibarətdir. Gövdəsi nazik, sərilən və ya dırmanın, (20) 30-100 sm uzunluqdadır. Yarpaq altlığı yarımoxvari, lansetşəkillidir. Yarpaqları 1 cüt yarpaqcıqdan, yarpaqcıqlar uzunsov, az hallarda tərs lansetvari-uzunsov və ya enli tərs lansetvarıdır. Kasaciq zəngşəkilli, tac 15-18 mm uzunluğunda, qırmızıdır. Çiçəkləri iylidir. Paxlası silindşəkilli, 2-6 toxumlu, çılpaq, qəhvəyi rənglidir. Toxumu ovalvari, tünd palıdı, səthi hamardır. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqustda meyvə verir.

Yayılması: BQ, Kür-Araz, Naxçıvanda rast gəlinir. Əkinlərdə, bağlarda, üzümlüklərdə, kolluqlarda bitir.

Əhəmiyyəti: Zülalla zəngin, yem əhəmiyyətli bitkidir. Kök yumrularında zülaldan əlavə, nişasta, şəkər və s. vardır. Mal – qara, atlar tərəfindən quru otu yeyilir. Kök yumruları yeyiləndir. Balverən bitkidir. İyi çiçəkli dekorativ bitkidir[4; 5; 8].

7. *L. miniatus* Bieb. ex Stev.-Kiçik g. Çoxillik çılpaq bitkidir. Gövdəsi düzduran və ya dırmanın, Yarpaqaltılığı yarımoxvari, uzunsov-lansetvari yaxud

lansetvari, iti uclu, 2-3 dəfə saplaqdan qıсадır. Yarpaqları 1 cüt; yarpaqcıqlar 3-6 (7) sm uzunluğunda, (1,5) 2-3 (4) sm enində, yumurtavari, enli yumurtavari və ya tərs yumurtavarıdır. Kasaciq 7 mm uzun-da, zəngşəkilli, tacı 15-20 mm uzunluqda, açıq-qırmızıdır. Paxlası xətvari, çılpaq, qəhvəyi, 8-10 toxumludur. Toxumu dairəvi, tünd palıdı, 4-5 mm diametrdir. May-iyun aylarında çicəkləyir, (iyul) avqustda meyvə verir.

Yayılması: Azərbaycanda bütün rayonlarda yayılmışdır. Meşələrdə, kolluqlarda, meşə kənarlarında, tarlalarda, dağ çəmənlərində, əkin sahələrində alaq otu kimi bitir.

Əhəmiyyəti: Yem bitkisidir. Tərkibində 15%-ə qədər zülal vardır. Yarpaqlarında (mayda) 131,9 mq % vit. C vardır. Balverən bitkidir[4; 5].

8. *L. pratensis* L.–Çəmən g. Çoxillik saçاقlı bitkidir. Kökü nazik, budaqlı, atmalar əmələ gətirir. Gövdəsi düzduran, sərilən və ya durmanın, (40) 55-100 sm hündürlüyündədir. Yarpaqaltıqları iri, yarpaqcığı xatırladan, uzunsov və ya yumurtavari-lansetvarıdır. Yarpaqlar 1 cüt; yarpaqcıqlar lansetvari və ya uzunsov- lansetvari, (1) 2-4 (5) sm uzunluğunda, 2,5-8 (10) mm enindədir. Kasaciq boruvari-zəngşəkilli, 7 mm uzunluqda; tacı parlaq və ya açıq-sarı, 12-17 mm uzunluğundadır. Paxlası qısa xətvari-lansetvari, qaramtlı, ağı, 6-10 toxumdan ibarətdir. Toxumu əyri dairəvi, hamar, nisbətən parlaq, qırmızı-palıdı, tünd ləkəlidir. İyun – iyul (avqust) aylarında çicəkləyir, avqustda meyvə verir.

Yayılması: BQ, KQ, Kür – Araz, Talyış, Naxçıvanda rast gəlinir. Meşələrdə, kolluqlarda, meşə kənarlarında, bağlarda, dağ çəmənlərində, tarlalarda və əkin sahələrində bitir.

Əhəmiyyəti: Tərkibində çoxlu midarda zülal var, əsasən vegetasiya və çicəkləmə dövründə meyvə və yarpaqda zülal 19-28 % təşkil edir. Zülaldan başqa bitkinin yaşıl hissəsində 2,5% yağ, 51% lif, 22,4% azotsuz maddələr vardır. Çəmən gülülcəsinin yeraltı hissəsində karotin, vit. A, saponin, kempferol və kverçetin, mikroelementlər: P-0,260-0,264 %, Ca-1,15-1,21 %, Mg-0,186-0,210 %, K-1,74-2,55 %, Na-0,359-0,472 %, Si-0,400-0,446 %.100 q. təzə yarpaqda 58 -200 mq, quru yarpaqda isə 760 mq % vit. C vardır. Bundan başqa, bitkinin tərkibində acı maddələr da toplanır. Mal-qara tərəfindən az, atlar tərəfindən yaxşı yeyilir. Quru otu ev heyvanları,toxumu tuyuqlar və göyərçinlər tərəfindən yaxşı yeyilir. Balverən bitkidir. Tibbdə bəlgəmgətirici kimi istifadə olunur[4; 5]. Kökündən həlim hazırlanır, hansı ki, ishal, ürəkdə ağrılar və yuxusuzluq zamanı istifadə olunur.

9. *L. aureus* (Stev.) Brandza–Qızılı g. Çoxillik 70 sm hündürlüyündə çılpaq bitkidir. Yarpaqaltıqı enli, yarımxvardır. Yarpaq qısa saplaqlı, 3-5 cüt yarpaqcıqlı; yarpaqcıq ellipsvari və ya uzunsov-ellipsvarıdır. Kasaciq tüküklü, enli zəngşəkilli; tac 15-20 mm uzunluqda, narıncı rənglidir. Paxla qonur

və ya qaramtlı, uzunsov-xətvari, 6-12 toxumludur. Toxumun səthi hamardır. May-iyun aylarında çicəkləyir.

Yayılması: Kiçik Qafqazın cənubunda rast gəlinir. Meşələrdə, meşə kənarlarında bitir.

Əhəmiyyəti: Quru otu mal-qara tərəfindən yeyilir[4].

10. *L. sylvestris* L.–Meşə g. Çoxillik bitkidir. Kökü uzun, sürünen, saxəlidir. Gövdəsi uzun, saxəli, 50-200 sm hündürlüyündə, düzqalxan və ya dırmanandır. Yarpaqaltıqı yarımxəkilli, lansetvari və ya dar lansetvarıdır. Yarpaqlar 1 cüt, yarpaqcıqlar xətvari-lansetvarıdır. Kasaciq zəngşəkilli; tac 15-20 mm uzunluqda, çəhrayı və ya tünd-qırmızıdır. Paxla xətvari, qısa, çılpaq, qəhvəyi, 10-15 toxumludur. Toxumu 4-7 mm uzunluqda, şarvari və ya uzunsov, səthi zəif qabarıldır. İyun–avqust aylarında çicəkləyir.

Yayılması: Azərbaycanda Böyük Qafqazın (BQ) qərbi, Quba dağ massivi, Kiçik Qafqazın (KQ) cənubu, Kür düzənliyi, Naxçıvanda təsadüf olunur. Meşələrdə, kolluqlarda və bağlarda bitir.

Əhəmiyyəti: Yem bitkisidir, tərkibində zülal və qida maddələri vardır. Yarpağında (çicəkləmə vaxtı) 205-208 mq % vitamin C saxlayır. Təbii halda acı dada malik olduğuna görə pis, quru otu isə atlar tərəfindən yaxşı yeyilir. Balverən və dekorativ bitkidir[4; 5].

11. *L. cyaneus* (Stev.)C. Koch–Mavi g. Çoxillik bitkidir. Kökü nazikdir. Gövdəsi dırmanın, 15-35 (70) sm hündürlüyündədir. Yarpaq allığı yarımxəkilli, lansetvari–xətvarıdır. Yarpaqlar 1-2 cüt; yarpaqcıq xətvari-lansetvarıdır. Kasaciq zəngşəkilli, tacı 15–20 (23) mm uzunluqda, göyümtül–bənövşəyidir. Paxla qəhvəyi, 4-4,5 sm hündürlüyündə, 5 mm enində, xətvarıdır. İyun–iyul aylarında çicəkləyir, avqust ayında meyvə verir.

Yayılması: Azərbaycanda Böyük Qafqazın şərq və Qubaətrafi hissəsində, Kiçik Qafqazın şimal və mərkəzi hissəsində, Naxçıvanda rast gəlinir. Çəmənliklərdə, qayalıqlarda, kolluqlarda, əkin sahələrində bitir.

Əhəmiyyəti: Yem bitkisidir. Atlar tərəfindən yeyilir. Tərkibində 22,2 % protein, 2,4 % yağ, 37% azotsuz birləşmələr vardır[4; 5].

12. *L. vernus* (L.) Bernh.–Bahar g. Çoxillikdir. Gövdəsi silindrşəkilli, 20–40 sm hündürlükədir. Yarpaqlar 2-4 cüt yarpaqcıqlı; yarpaqcıq ovalvari, 3-7 sm uzunluqda, 1-4 sm enindədir. Kasaciq zəngşəkilli; tacı 15–18 mm uzunluqda, mavi və ya al-qırmızıdır. Paxla xətvari, qonur və ya qaramtlı, 8-10 toxumludur. Toxumu şarşəkilli,səthi hamardır. May-iyun aylarında çicəkləyir.

Yayılması: Azərbaycanda Talyışda rast gəlinir. Meşələrdə, kolluqlarda bitir.

Əhəmiyyəti: Balverən bitkidir. Ev heyvanları tərəfindən yeyilir.

Tərkibindəki mineral maddələr (N, K, P, Na, Ca) bitkinin həyatında böyük rol oynayır. Onlar hüceyrədə osmotik təzyiqin təmin edilməsində, biokimyəvi proseslərin idarə edilməsində və s. rol oynayır.

Yabanı flora yem bitkilərinin əhəmiyyətli dərəcədə genişləndirmək üçün tükənməz mənbələrdən ibarətdir. Ona görə də bu növlərin biologiyasının, ekolojiyasının, yem əhəmiyyətinin, məhsuldarlığının, perspektiv növlərin areallarının və ekotiplərinin yerli istehsalda tam öyrənilməsinə ehtiyac vardır[4].

Kənd təsərrüfatı əhəmiyyətli 12 gülülə növünə aid məlumatlar aşağıdakı cədvəldə qeyd edilmişdir.

Cədvəl. Gülülə növlərinin kənd təsərrüfatı əhəmiyyətli nümunələri

Nº	Növlər	Balverən	Dərman	Yem	Dekorativ
1	<i>L. sativus</i>	+	+	+	-
2	<i>L. aphaca</i>	+	-	+	-
3	<i>L. cicera</i>	+	-	+	-
4	<i>L. hirsutus</i>	-	-	+	-
5	<i>L. odoratus</i>	-	-	-	+
6	<i>L. tuberosus</i>	+	-	+	+
7	<i>L. miniatus</i>	+	-	+	-
8	<i>L. pratensis</i>	+	+	+	-
9	<i>L. aureus</i>	-	-	+	-
10	<i>L. sylvestris</i>	+	-	+	+
11	<i>L. cyaneus</i>	-	-	+	-
12	<i>L. vernus</i>	+	-	+	-

ƏDƏBİYYAT

- 1.Əsgərov A. M. Azərbaycan florasının konsepti. Bakı, 2011, 204 s.2.Əsgərov A. M. Azərbaycanın bitki aləmi. Bakı, TEAS PRES, 2016, 444 s.3.Hacıyev V. C.Azərbaycanın biçənək və otlaqlarının yem bitkiləri. Bakı, 1969, II c. 162 s.4.Višňjikova M. A., Burylyeva M. O. Потенциал хозяйственной ценности и перспективы использования Российских видов чины. Сельскохозяйственное биология, 2006, 6, с. 1-15.5.Karyagin I. I. Fl. Azərbайджana. Rod *Lathyrus* L. и *Orobus* L. Bakı: AN Azərb CCP, 1954, t. V, c. 513-533.6.Chefranova Z. B. Konспект рода *Lathyrus* L. Новостисист. высш. раст., 1971, 8: с. 191-202. 7.Chefranova Z.B.China – *Lathyrus* L. Flora europ. части СССР. Л: Изд-во Наука, 1987, т.VI, с.147-170. 8.Güneş F.The ethnobotanical importance of some *Lathyrus* (*Fabaceae*) species // Proceedings of the IVth International Congress of Ethnobotany, 2006, p. 585- 588. 9.Asmussen C., Liston A. Chloroplast DNA characters, phylogeny and classification of *Lathyrus* (*Fabaceae*). Am J Bot, 1998, 85: p. 387-401. 10.Badr S. F.Karyotype analysis and chromosome evolution in species of *Lathyrus* (*Fabaceae*). PJBS, 2007, 10 (1): p. 49-56. 11.Kenicer G.An introduction to the genus *Lathyrus*L. Curtis's Bot Mag, 2008, 25(4):, p. 286-295. 12.Kupicha E. K. The infragenetic structure of *Lathyrus*. Notes from the Royal Botanic Garden Edinburgh, 1983, 41: p. 209-244. 13.Leht M. Phylogeny of Old World *Lathyrus* L. (*Fabaceae*) based on morphological data. FeddesReport, 2009, 120(1-2): p. 59-74. 14.Lewis G., Schrire B., Mackinder B., Lock M. Legumes of the World. Royal Botanic Gardens, Kew, 2005, 577 p.15.Shehadeh, A. A.Ecogeographic, genetic and taxonomic studies of the genus *Lathyrus* L. Doctoral thesis, University of Birmingham, 2011, 401p.16.Yamamoto K., T. Fujiware, L. D. Blumenreitt. Karyotypes and morphological characteristics of some species in the genus *Lathyrus* L. Japanese J. Breed., 1984, 34: p. 273- 284

Перспективы эффективного использования рода Чины (*Lathyrus* L.) в Азербайджане

Г. Ф. Аллахвердиева

В статье рассматриваются биологические характеристики 12 видов чины, которые важны для распространения сельского хозяйства в Азербайджане. Также включены содержание каждого вида, важность лекарственного средства и корма.

Ключевые слова: Азербайджан, чина, вид, род, лекарственный, кормовой

Perspectives for the effective use of the genus *Lathyrus* L. in Azerbaijan

G. F. Allahverdiyeva

The article discusses the biological characteristics of 12 species of *Lathyrus*, which are important for the spread of agriculture in Azerbaijan.Also included are the content of each species, the importance of the medicinal and feed.

Keywords: *Lathyrus*, Azerbaijan, species, genus, medicinal, feed

gunel.allahverdiyeva@yandex.ru